

MÜSTƏQİL AUDİTORUN RƏYİ

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasına:

Maliyyə hesabatları üzrə auditor hesabatı

Biz Əmanətlərin Sığortalanması Fondunun (“Fond”) 31 dekabr 2009-cu il tarixinə təqdim edilən maliyyə vəziyyətinə dair hesabatı, həmin tarixdə tamamlanan il üzrə mənfəət və zərər hesabatı, xalis aktivlərdə dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas mühasibat prinsiplərinin və digər izahəcici qeydlərin xülasəsindən ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

Maliyyə hesabatlarının hazırlanması üzrə rəhbərliyin məsuliyyəti

Rəhbərlik bu maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə görə məsuliyyət daşıyır. Bu məsuliyyətə aşağıdakılardır: maliyyə hesabatlarının hazırlanması ilə əlaqədar, firildaqçılıq və ya yanlışlıqdan qaynaqlanan əhəmiyyətli kənarlaşmaların qarşısını almaq məqsədilə daxili nəzarət sisteminin işlənib hazırlanması, qurulması və möhkəmləndirilməsi; müvafiq mühasibat siyasetinin seçilməsi və tətbiq edilməsi; mövcud şərtlər altında məqbul mühasibat təxminlərinin irəli sürülməsi.

Auditorun məsuliyyəti

Bizim məsuliyyətimiz apardığımız audit yoxlamasına əsasən bu maliyyə hesabatlarına dair rəy bildirməkdən ibarətdir. Biz audit yoxlamasını Beynəlxalq Audit Standartları əsasında aparmışq. Həmin standartların tələbinə görə, biz etik tələblərə əməl etməli və auditi elə şəkildə planlaşdırımlı və aparmalıyıq ki, maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin mövcud olmamasına kifayət qədər əmin olaq.

Audit yoxlamasına maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair auditor sübutu əldə etmək üçün prosedurların yerinə yetirilməsi daxildir. Seçilmiş prosedurların auditorların mühafizəsindən, eləcə də firildaqçılıq və ya səhvər nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisəsinin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit prosedurlarının işlənib hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemini nəzərdən keçirir. Bundan əlavə, audit yoxlamasına mövcud mühasibat siyasetinin uyğunluğunun və rəhbərliyin mühasibat təxminlərinin əsaslandırılmasıñ qiymətləndirilməsi, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.

Biz hesab edirik ki, audit rəyimizi bildirmək üçün əsas verən kifayət qədər və uyğun auditor sübutu əldə etmişik.

ƏMANƏTLƏRİN SİĞORTALANMASI FONDU

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HESABATI
31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

	Notes	31 dekabr 2009-cu il tarixində başa çatmiş il	31 dekabr 2008-ci il tarixində başa çatmiş il
ƏMƏLİYYAT FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
Üzv banklardan yığılmış üzvlük haqları	7	40,000	10,000
Üzv banklardan yığılmış təqvim haqları	7,13	6,823,435	7,504,570
Alınmış dəbbə pulları	7	529	1,189
Digər əməliyyat xərcləri		(515,570)	(448,686)
Ödənilmiş faiz xərcləri		(2,232)	(5,167)
Alınmış faiz gəlirləri	8, 12	825,491	267,974
Alınmış overnayt faiz gəlirləri		4,191	331
Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti		7,175,844	7,330,211
İNVESTİSİYA FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
Alınmış əsas vəsaitlər	14	(2,761,998)	(4,908)
Alınmış qeyri-maddi aktivlər	14	(5,950)	-
Ödəniş tarixinədək saxlanılan investisiya qiymətli kağızlarının alınması (diskont dəyərində)		(16,059,964)	(9,749,108)
Ödəniş tarixinədək saxlanılan investisiya qiymətli kağızlarının ödənilməsi (diskont dəyərində)		16,445,509	4,087,026
İnvestisiya fəaliyyəti üzrə istifadə edilmiş xalis pul vəsaitləri		(2,382,403)	(5,666,990)
MALİYYƏLƏŞDİRİMƏ FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
Maliyyə lizinqi üzrə ödənişlər	15	(12,006)	(18,481)
Maliyyələşdirmə fəaliyyəti üzrə istifadə edilmiş xalis pul vəsaitləri		(12,006)	(18,481)
PUL VƏ PUL VƏSAİTLƏRİ ÜZRƏ XALIS ARTIM		4,781,435	1,644,740
PUL VƏ PUL VƏSAİTLƏRİ, <i>ilin əvvəli üçün</i>	11	1,699,365	54,625
PUL VƏ PUL VƏSAİTLƏRİ, <i>ilin sonu üçün</i>	11	6,480,800	1,699,365

Rəhbərlik adından:

Azad Cavadov
İcraçı direktor

15 mart 2010-cu il
Bakı, Azərbaycan Respublikası



Nərgiz Məmmədova
Baş mühasib

15 mart 2010-cu il
Bakı, Azərbaycan Respublikası

8-29-cu səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir. Auditorların müstəqil rəyi 2-ci və 3-cü səhifələrdə verilmişdir.

Rəy

Bizim fikrimizcə, maliyyə hesabatları bütün mühüm aspektlər baxımından Əmanətlərin Sığortalanması Fonduun 31 dekabr 2009-cu il tarixinə olan maliyyə vəziyyətini, onun fəaliyyətinin nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq həmin tarixdə başa çatan il üçün düzgün əks etdirir.

Bakı, Azərbaycan

15 mart, 2010

*Kapital Karaden
member firm of RSM International*

*member firm of
RSM INTERNATIONAL*

ƏMANƏTLƏRİN SİĞORTALANMASI FONDU

MƏNFƏƏT VƏ ZƏRƏR HESABATI
31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan Manati ilə)

	Qeydlər	31 dekabr 2009-cu il tarixində başa çatmış il	31 dekabr 2008-ci il tarixində başa çatmış il
GƏLİRLƏR			
Sığorta premiyaları	7	6,996,894	7,494,225
Faiz gəlirləri	8	547,698	595,249
Digər gəlirlər		4,191	331
CƏMİ GƏLİRLƏR		7,548,783	8,089,805
XƏRCLƏR			
Ümumi və inzibati xərclər	9	(583,065)	(456,089)
CƏMİ XƏRCLƏR		(583,065)	(456,089)
Xarici valyuta mübadiləsindən fərqlər	10	23,731	(36,340)
İL ÜZRƏ MƏNFƏƏT		6,989,449	7,597,376

Rəhbərlik adından:

Azad Cavadov
İcraçı direktor

15 mart 2010-cu il
Bakı, Azərbaycan Respublikası



Nərgiz Məmmədova
Baş mühəsib

15 mart 2010-cu il
Bakı, Azərbaycan Respublikası

8-29-cu səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir. Auditorların müstəqil rəyi 2-ci və 3-cü səhifələrdə verilmişdir

ƏMANƏTLƏRİN SİĞORTALANMASI FONDU

MALİYYƏ VƏZİYYƏTİNƏ DAİR HESABAT
31 DEKABR 2009-CU İL TARİXİNĐƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2009-cu il	31 dekabr 2008-ci il	1 yanvar 2008-ci il
AKTİVLƏR				
Cari aktivlər				
Pul və pul vəsaitlərinin ekvivalenti	11	6,480,800	1,699,365	54,625
Ödəniş tarixinədək saxlanılan investisiya qiymətləri kağızları	12	7,083,531	7,746,868	1,757,511
Sığorta haqları üzrə debitor borclar	13	1,847,366	1,714,436	1,735,970
Digər aktivlər		690	428	856
Cəmi cari aktivlər		<u>15,412,387</u>	<u>11,161,097</u>	<u>3,548,962</u>
Uzunmüddətli aktivlər				
Əsas vəsaitlər və qeyri-maddi aktivlər	14	2,787,681	51,252	61,402
Cəmi uzunmüddətli aktivlər		<u>2,787,681</u>	<u>51,252</u>	<u>61,402</u>
CƏMİ AKTİVLƏR				
		<u>18,200,068</u>	<u>11,212,349</u>	<u>3,610,364</u>
ÖHDƏLİKLƏR VƏ KAPİTAL				
ÖHDƏLİKLƏR				
Cari öhdəliklər				
Maliyyə lizinqi üzrə öhdəliklər	15	6,951	13,220	21,533
Digər öhdəliklər	16	33,343	23,010	-
Cəmi cari öhdəliklər		<u>40,294</u>	<u>36,230</u>	<u>21,533</u>
Uzunmüddətli öhdəliklər				
Maliyyə lizinqi üzrə öhdəliklər	15	-	5,794	15,862
Cəmi uzunmüddətli öhdəliklər		<u>-</u>	<u>5,794</u>	<u>15,862</u>
CƏMİ ÖHDƏLİKLƏR		<u>40,294</u>	<u>42,024</u>	<u>37,415</u>
FONDUN XALIS AKTİVLƏRİ				
		<u>18,159,774</u>	<u>11,170,325</u>	<u>3,572,949</u>

Rəhbərlik adından:



Azad Cavadov
İcraçı direktor

15 mart 2010-cu il
Bakı, Azərbaycan Respublikası



Nergiz Məmmədova
Baş mühasib

15 mart 2010-cu il
Bakı, Azərbaycan Respublikası

8-29-cu səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir. Auditorların müstəqil rəyi 2-ci və 3-cü səhifələrdə verilmişdir.

ƏMANƏTLƏRİN SİĞORTALANMASI FONDU

XALIS AKTİVLƏRDƏ DƏYİŞİKLİKLƏR HESABATI
31 DEKABR 2009-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

	Fondun xalis aktivləri
1 yanvar 2008-ci il tarixinə sıgorta ehtiyatları	<u>3,572,949</u>
İl üzrə mənfəət	<u>7,597,376</u>
31 dekabr 2008-ci il tarixinə sıgorta ehtiyatları	<u>11,170,325</u>
İl üzrə mənfəət	<u>6,989,449</u>
31 dekabr 2009-cu il tarixinə sıgorta ehtiyatları	<u>18,159,774</u>

Rəhbərlik adından:

Azad Cavadov
İcraçı direktor

15 mart 2010-cu il
Bakı, Azərbaycan Respublikası



Nərgiz Məmmədova
Baş mühasib

15 mart 2010-cu il
Bakı, Azərbaycan Respublikası

8-29-cu səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir. Auditorların müstəqil rəyi 2-ci və 3-cü səhifələrdə verilmişdir.